



# Beynəlxalq Konfrans "Fizika-2005" International Conference "Fizika-2005" Международная Конференция "Fizika-2005"

7 - 9 İyun June 2005  
International Conference  
Международная конференция  
Bakı \* 2005

səhifə page стр.  
№4 27-30

Bakı, Azərbaycan

Baku, Azerbaijan

Баку, Азербайджан

## SEL $\gamma$ -NÜVƏ TOQQUŞDURUCULARINDA NÜVƏLƏRİN KOLLEKTİV HƏYƏCANLANMA SƏVIYYƏLƏRİNİN TƏDQİQ EDİLMƏSİ

QULIYEV Ə., DEMİR Z.

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu, Bakı, Azərbaycan  
Sakarya Universiteti Mühəndislik Fakultəti, Elektrik Elektronik Bolumu, Adapazari, Türkiye

Nüvələrin aşağı multipollu həyecanlanma səviyyəlləri əsasən Nüvə Rezonans Fluoresansı (NRF) təcrübələri vasitəsiylə oynanır. Bu təcrübələrdə istifadə edilən foton şırnaqlarının enerji paylanması, monoxromatiklik və s. parametrlərinin yüksək dəyərlərə malik olmaması nüvə səviyələrinin araşdırılması zamanı ortaya bir çox problem çıxmışa səbəb olur. Bu vəziyyət yüksək monoxromatikliyə, polaryazasiyaya və geniş enerji intervalında tənzimlənə bilən xüsusiyyətlərə malik Sərbəst Elektron Lazerləri (SEL) istifadə edən və hadron sürətləndiricilərində sürətləndirilərən tamamilə ionlaşmış nüvələrlə toqquşdurmaqla nüvə səviyyələrinin öyrənilməsini təklif edən SEL-Nüvə toqquşdurucuları metodu layihələşdirilir. Bu məqalədə  $^{144}\text{Nd}$  nüvəsi üçün həyecanlanma səviyyələri və bu həyecanlanmalardan asılı olan fiziki parametrlərin SEL-LHC toqquşdurucularında öyrənilməsi müzakirə edilmişdir. Toqquşdurucuya əlaqədar şüalanma parametrləri, parlaqlıq, toqquşma hadisə sayı və başqa əsas parametrlər hesablanmışdır.

### I. GIRİŞ

Atom nüvələrinin quruluşunun araşdırılmasında nuklonlar arasındaki effektiv qüvvələrdən asılı olan kollektiv həyecanlanma səviyyələri mühüm yer tutur. Bu həyecanlanmalardan elektrik və magnit dipol səviyyələr nüvə mühütində nuklonlar arasındaki qüvvətli qarşılıqlı təsirin xarakterinin və güc parametrlərinin nəzəri olaraq təyinində tətbiq edilən nüvə modellərinin yoxlanılması üçün çox əhəmiyyətlidir.

Təcrübə baxımından bu həyecanlanma səviyyələrinin əsas xassələri bunların foton səpilmə reaksiyalarında asanlıqla həyecanlanması və nəticələrin nüvə modellərindən aslı olmamasıdır.

Son zamanlar belə nüvə həyecanlanma səviyyələri həm nəzəri olaraq həm də təcrubi olaraq çox geniş araşdırılmışdır. Bu səviyyələrin təcrubi olraq çeşidli nüvə spektroskopiyası metodları ilə araşdırılır.

Dipol həyecanlanmalarına marağın artmasına baxmayaraq həm nəzəri həm də təcrubi inkişaf o qədər də sürətli deyil. Nəzəriyyənin əsas mənfi xüsusiyyəti orta sahə potensialının seçilməsi və qırılan invariantlıqlardır. Nəzəriyyədə meydana çıxan problemlər nəzəriyyələrdə düzəlişlər etməklə aradan qaldırılır [1].

Təcrübədə çıxan əsas problemlər səviyyələrinin cütlüklerini və multipollüğünü təyin edən zaman meydana çıxır bu da istifadə edilən cihazların həssaslığının aşağı olmasına və ideal foton mənbələrinin olmamasının nəticəsidir [2,3].

Təcrübədə meydana çıxan çətinlikləri ortadan qaldırmaq üçün ya istifadə edilən cihazların

təkmilləşdirilməsi lazımdır və ya yeni cihazlar yaradılmışdır.

Bu məqalədəki məqsəd nüvə multipol səviyyələrinin tədqiqində ən təsirli cihaz olan Nüvə Rezonansı Fluoresansı (NRF) cihazının istifadəsində meydana çıxan çətinliklərdən bəhs edərək bu çətinliklərin öhdəsindən gələcək yeni layihələşdirilən Sərbəst Elektron Lazeri (SEL)  $\gamma$ -Nüvə toqquşdurucularının üstünlükləri müzakirə edilmiş [4] və bu toqquşdurucu üçün uygun parametrlər istifadə edilərək cihazın imkanlarını araşdırılmışdır. Bu baxımdan II bölmədə ənənəvi nüvə spektraskopiyası cihazı olan NRF nin əsas müsbət və mənfi xüsusiyyətləri, hal hazırda nüvə spektroskopiyasında istifadə edilən foton mənbələrinin xüsusiyyətləri, və nüvə təcrübələrində istifadə edilə biləcək SEL fotonlarının əsas xüsusiyyətləri müzakirə edilib. III bölmədə layihələşdirilən SEL $\gamma$ -Nüvə toqquşdurucularının sxematik şəkli verilərək əsas parametrləri hesablanaraq nüvə həyecanlanma səviyyələrinin tədqiqi üçün lazım olan parametrlər müzakirə edilib. IV bölmədə isə  $^{144}\text{Nd}$  nüvəsi nümunəsində nüvələrin həyecanlanma səviyyələri üçün uygun kəmiyyətlər hesablanaraq, nüvələrin həyecanlanma səviyyələrinin SEL $\gamma$ -Nüvə toqquşdurucusunda tədqiq edilə biləcəyi gösterilmişdir.

### II. NÜVƏ SPEKTROSKOPİYASI, ƏNƏNƏVİ FOTON MƏNBƏLƏRİ

Nüvə elektrik (E1) və magnit (M1) dipol həyecənlanma səviyyələrinin öyrənilməsi nüvə quruluşu və nüvə qarşılıqlı təsirləri haqqında çox dəyərlə məlumatlar verir. Belə ki, son zamanlarda keçid və

deformasiyalı nüvələrin aşağı enerjili magnit dipol həyəcanlanmalarına və neytron çıxış enerjisi bölgəsində yerləşən magnit və elektrik dipol həyəcanlanma səviyyələrinə maraq artmışdır. Həm E1 həm də M1 həyəcanlanmaları nüvə modellərinin test edilməsində sistemli bir şəkildə tədqiq edilməkdədir. Cox təəsüf ki, hal hazırda istifadə edilən nüvə spektroskopiya cihazlarının cütlük və multipolluq təyini istənilən qədər yüksək səviyyədə deyil. Bu da təcrübə nəticələrə şübhə yaranmasına səbəb olur.

Nüvə həyəcanlanma səviyyələri əsasən ( $e, e'$ ), ( $p, p'$ ) və ( $\gamma, \gamma'$ ) təcrübələri ilə aparılır.

Bu metodlardan ən geniş yayılmış ( $\gamma, \gamma'$ ) səpilmə reaksiyalarının istifadə edildiyi Nüvə Rezonansı Fluoresansı (NRF) metodudur. Bu metodun digər metodlardan əsas üstünlüyü nəzəriyyədən asılı olmaması, nüvə səviyyələrinin enerjisinin, spininin və cütlüğünün teyinində daha həssas nəticələr əldə etmə imkanı verir [2]. Bu üstünlüklərinə baxmayaraq NRF cihazlarının özünə məxsus çatışmamazlıqları da az deyil. Bu da nüvə səviyyələrinin tədqiqi zamanı bir çox problemin meydana çıxmına səbəb olur [3].

Magnit və elektrik dipol həyəcanlanma səviyyələri real foton mənbələri koməyi ilə NRF cihazlarında səpilmə metoduyla nüvə modellərindən asılı olmadan oyrənilməkdədir. Amma NRF cihazlarının bir çox mənfi xüsusiyyətləri var ki onlar böyük enerjili səviyyələrin öyrənilməsində ortaya çıxmışdır [3]. Bunların bəziləri aşağıda verilmişdir [4 IJMP OMER]:

- Kompton polarimetri vasitəsi ilə səpilən fotonların polarizasiyasının təyini  $3\text{MeV}$ -ə qədər enerjilərdə çox yüksək dəyərə malikdir. Lakin bu dəyər enerjidən asıldır və yuxarı enerjilərdə kəskin bir şəkildə azalır.

- Fotonlarla hədəf nüvələrin bir biri ilə çox zəif qarşılıqlı təsirdə olması. Beləki foton sıxlığı  $10^6 \text{c}/(\text{s keV})$  foton sıxlığını əldə etmək üçün külli miqdarda nadir hədəf nüvəyə ehtiyac hiss edilir (500mg)

- Başqa bir problem isə nüvədən neytronun çıxış işi enerjisinə yaxın enerjilərdə ki nüvə həyəcanlanma səviyyələrinin tədqiq edilməsində çıxır. Belə ki yüksək enerjili fotonlar və elektronların NRF materialı ilə toqquşması nəticəsində material özündən şualanma buraxır bu böyük enerjili şualanma fonunda nüvə həyəcanlanma səviyyələrinin həssas təyini çox cətin hətta mümkün olmayan bir iş olur.

**Ənənəvi foton mənbələri-** Nüvə spektroskopiyasında mövcud olan problemlər cihazın malik olduğu mənfi xüsusiyyətlərlə qurtarmır Başqa böyük problem foton mənbələrində ortaya çıxır. Nüvə tədqiqatlarında istifadə ediləcək fotonların əldə edilməsinin bir çox növü var. Belə təcrübələrdə istifadə ediləcək ideal foton mənbələri aşağıdakı xüsusiyyətlərə malik olmalıdır [3]:


- Yüksək intensivlik  $I = N_\gamma/eVs$  (bir saniyədəki enerji şırnağındaki foton sayı).
- Yüksək monoxromatiklik ( $\Delta E_\gamma / E_\gamma$ ).
- Geniş enerji intervalında tənzimlənmə qabiliyyəti.
- Yüksək dərəcəli xətti polarizasiya ( $P_\gamma \approx 100\%$ ).

Cox təəsüf ki, hal hazırda bu dord şərtin hamısını özündə birləşdirən heç bir foton mənbəyi əldə etmək mümkün olmayışdır. Buna görə elektromagnetik dipol və daha yüksək multipollu səviyyələrin tədqiq edilməsi

ürün yüksək səviyyəli və daha həssas cihazlara ehtiyac yaranmaqdadır [5].

Bu çatışmamazlıqlara görə də nüvələrin spektrinin yüksək enerjili hissəsinin tədqiqi çətindir və ənənəvi cihazlarla həssas nəticələr almaq mümkün deyil. Yuxarıda sadaladığımız problemlər ancaq NRF cihazlarının təkmiləşdirilməsi ilə ya da yeni nəsil nüvə spektroskopiya cihazlarının yaranması ilə aradan qaldırıla bilər. Son illərdə təcrübə olaraq nüvə quruluşunun tədqiqi üçün yüngül və ağır tam ionlaşdırılmış nüvə dəstələri istifadə edərək SEL $\gamma$ -nüvə toqquşdurucularının qurulması layihələşdirilir. Bu cihaz NRF cihazının malik olduğu problemlərdən azaddır [5]. Bu cihazda istifadə ediləcək fotonların yüksək monoxromatikliyə, geniş enerji intervalında tənzimlənmə xüsusiyyətinə və yüksək dərəcəli polarizasiyaya malik olmasına görə çox əlverişlidir. Bu səbədən də SEL $\gamma$ -nüvə toqquşdurucuları gələcəkdə NRF cihazlarının yerini tutacaq daha həssas ölçülər alabiləcək cihaz olacaqdır. Belə ki bu cihaz yuxarıda sadalanan eksikliklərə malik olmamaqla bərabər bu cihazda istifadə edilən foton mənbələri yuxarıda sadalanan 4 şərtin hamısına əməl edir.

**Sərbəst Elektron Lazeri-** Dördüncü nəsil şualanma olaraq bilinən; yüksək güc, intensivlik və parlaqlıq qiymətlərinə malik dalğa uzunluğu tənzimlənən xüsusiyyətlərə malik SEL fotonları müəyyən aralıqlarla yərləşdirilmiş magnit qütblerinin arasından keçən relyativistik elektronların təcilli sinusoidal hərəkəti nəticəsində meydana çıxır. Bu şəkildə əldə edilən lazerin spektri ultrabənövşəyidən Rentgen şüalarına qədər olan geniş bir aralığı əhatə edir. Lazerin quruluşu sxematik olaraq şəkil 1 də göstərilmişdir.



Şəkil 1. SEL fotonlarının sxemi

Bu lazerin elmin çox geniş bir sahəsində istifadə edilməsinə səbəb olan başlıca xüsusiyyətləri ondan ibarətdir ki lazerdə əldə etilən şualanmanın dalga uzunluğu ( $\lambda_\gamma$ ), elektron şırnagının enerjisinə ( $E_e$ ), qütb dalğa uzunluğuna ( $\lambda_u$ ) və qütbərə tətbiq edilən maqnit sahəsindən ( $B_u$ ) asılı olmasıdır. Bu parametrlər uyğun şəkildə dəyişdirilərək ixtiyari dalga uzunluğuna malik lazer əldə etmək olar.

$$\lambda_r \approx \frac{\lambda_u}{2\gamma^2} (1 + a_u^2)$$

Burada  $\gamma_e = E_e/m_e$  elektronun lorens faktorudur.

$$a_u = \frac{e\lambda_u B_u}{2\pi m_e c} \approx 0.934 \lambda_u (cm) B_u (T)$$

bura da  $e = \sqrt{4\pi\alpha}$ .

Cədəvəl 1-də ənənəvi nüvə spektroskopiyasında istifadə edilən foton mənbələri ilə SEL fotonlarının müqaisəsi verilmişdir. Cədəvəldən də göründüyü kimi


SEL fotonları hər cəhətdən digər foton mənbələrindən üstündür. Cədvəl 1 də müxtəlif foton mənbələrinin xarakteristikası [1] və onların SEL fotonları ilə müqayisəsi verilmişdir.

Cədvəl 1. Müxtəlif foton mənbələri

Foton mənb.	Spektral şiddət [ $\gamma/\text{seV}$ ]	$\Delta E_\gamma/E_\gamma [\%]$	$P\gamma [\%]$	Hədəf Kütlə M[g]
CF	0.15	2.7	100	70
BS <sub>pol.</sub>	20	Sürekli	10-30	5
BS <sub>unpol.+ CF</sub>	1000	Sürekli	10-20	5
BS <sub>unpol.</sub>	1000	Sürekli	0	1-2
SEL	$10^{17} \text{ MeV}/E_{\text{exc}}$	0.0001	100	$10^{-10}$

### III. SEL-NÜVƏ TOQQUŞDURUCULARI

Layihələşdirilən SEL $\gamma$ -nüvə toqquşdurucularının sxemi şəkil 2 də verilmişdir. Nüvələrin dairəvi sürətləndiricilərdə böyük relyativistik sürətlərdə fırladılaraq SEL fotonları ilə toqquşdurulacağını nəzərə alsaq fotonun  $\omega_{\text{SEL}}$  enerjisi, nüvələrin süküntədə olduğu sistemdə  $2\gamma_N\omega_{\text{SEL}}$  olaraq görüləcək. Bu da belə bir qurğuda enerjisi kev tərtibində olan fotonlarla Mev tərtibində enerjiyə malik nüvə səviyyələrini tədqiq etmək imkanı yaradır. Toqquşdurucunun məhsuldalar işləyə bilməsi üçün parlaqlıq, hadisə sayı və qarşılıqlı təsir en kəsiyinin böyük qiymətlərə malik olması çox mühümdür.



Şəkil 2. SEL  $\gamma$ -Nüvə toqquşdurucularının sxematik təsviri.

Yüksək enerjili sürətləndiricilərdə zamanından asılı sahələr istifadə edildiyindən zərrəciklər paketlər halında sürətləndirilir.  $n_\gamma$  və  $n_A$  foton və nüvə sayına malik iki paket,  $f_c$  tezliyi ilə toqquşursa bu zaman parlaqlıq (luminosity)

$$L = \frac{n_\gamma n_A}{4\pi\sigma_x\sigma_y} f_c$$

düsturu ilə hesablanır. Hal hazırda toqquşdurucularda  $10^{28}-10^{34} \text{ cm}^{-2}\text{s}^{-1}$  intervalında parlaqlıq qiymətləri əldə ediləbilir.

Foton səpilmə en kəsiyinin orta qiyməti

$$\sigma_{\text{ave}} \approx \sigma_{\text{res}} \frac{\Gamma}{\Delta E_\gamma}$$

düsturu ilə hesablanır. Burada  $\sigma_{\text{res}}$  rezonans səpilmə kəsiyi olub Breit Vigner düsturundan hesablanır,  $\Gamma$ -həyecanlanma səviyyəsinin eni,  $\Delta E_\gamma$  isə monoxromatikliyi göstərən parametr olub  $\Delta E_\gamma/E_\gamma=10^{-3}-10^{-4}$  nisbətindən

təyin edilir. Burada  $E_\gamma$  gələn fotonun kütlə mərkəzi sistemindəki enerjisidir. Təcrübə baxımdan nəticələrin statistik olaraq hesablanması üçün hadisə sayı ( $R$ ) də çox mühüm parametrlərdən biridir:

$$R = L\sigma_{\text{ave}}$$

Yüksək monoxromatiklilyinə ( $\Delta E_\gamma/E_\gamma < 10^{-3}-10^{-4}$ ), foton sıxlığına ( $10^{13}\gamma/\text{bunch}$ ), tənzimlənəbilmə qabiliyytinə və yüksək polayarizasiyasına ( $P\gamma = 100\%$ ) görə SEL fotonlarından istifadə edilərək SEL $\gamma$ -nüvə toqquşdurucularında çox geniş enerji intervalında yerləşən nüvə həyecanlanma səviyyələrini tədqiq etmək mumkun olacaqdır. Bunun üçün lazımlı olan SEL fotonlarının enerjisi

$$\omega_0 = \frac{E^*}{2\gamma_A} = \frac{A}{Z} \frac{E^*}{2\gamma_p}$$

düsturundan hesablanır. Burada  $E^*$  həyecanlanmış səviyyənin enerjisi, A və Z isə nüvənin atom və kütlə nömrəsidir,  $\gamma_A$  və  $\gamma_p$  uyğun olaraq nüvənin və fotonların Lorens faktorlarıdır.

### IV. NƏTİCƏLƏR VƏ MÜZAKİRƏ

Nüvə fizikasında sferik nüvələrdən deformasiya olmuş və deformasiya olmadan sferik kecid bölgəsində yerləşən nüvələr quruluşlarının mürəkkəbliyinə görə həm təcrübə həm də nəzəri olaraq çox az araşdırılmışdır. Belə ki yerləşdikləri bölgə etibarı ilə bu nüvələrin sferik olduğu düşünülür. Amma kecid nüvələrinin nəzəri tədqiqatı bu nüvələrin təcrübədə müşahidə ediləndən daha çox səviyyəyə malik olduğunu göstərdi [6]. Belə böyük sıxlığı bu nüvələri sferik qəbul etməklə izah etmək mümkün deyil [6]. Amma yuxarıda sadaladığımız səbəblərdən dolayı təcrübə nəticələr istenilən şərtlərə cavab vermir. Səviyyələrin hamısının müşahidə edilməməsi ilə bir yerdə səviyyələrin növünü də təyin edə bilmir. Bu da nəzəriyyələrin irəli sürdükləri fikirlərin müzakirəsini cətinləşdirir. Bunları nəzərə alaraq SEL $\gamma$ -Nüvə toqquşdurucularının üstünlüyünü kecid nüvəsi olan  $^{144}\text{Nd}$  nüvəsi nümunəsində göstərəcəyik.  $^{144}\text{Nd}$  nüvəsi yaxın dövrdə təcrübə olaraq NRF metodu ilə tədqiq edilmiş, lakin cihazın həssaslığının aşağımasına görə tədqiq edilən dipol həyecanlanma səviyyələrinin bir çoxunun xarakteri aşkar edilə bilməmişdir. Bu da səviyyələrin mənşəyinin təyinində çox böyük problemlər yaratmışdır. Bu məqsədə  $^{144}\text{Nd}$  nüvəsinin təcrübədən əldə edilmiş səviyyələri bazasında SEL $\gamma$ -Nüvə cihazının əsas parametrləri hesablanmışdır və əldə edilən nəticələr cədvəl 2 də verilmişdir. Cədvəldə  $^{144}\text{Nd}$  nüvəsi üçün həyecanlanma enerjisi, səviyyənin multipolluğu, səviyyənin eni, foton enerjisi, resonans səpilmə en kəsiyi və hadisə sayı verilmişdir. Cədvəldən göründüyü kimi təcrübələrin aparılması üçün əsas parametrlərdən biri olan hadisə sayı hətta az ehtimallı həyecanlanma səviyyələri üçün də böyük qiymətlərə malikdir.

$^{144}\text{Nd}$  nüvəsində təcrübə olaraq əldə edilmiş dipol səviyyələrinin enerjiləri  $E^*$  və səviyyə qalınlıqları  $\Gamma$  istifadə edilərək SEL $\gamma$ -LHC toqquşdurucusunda lazımlı olan foton ( $\omega_{\text{SEL}}$ ) enerjiləri, ortalama ( $\sigma_{\text{ave}}$ ) səpilmə en kəsikləri, saniyəyə düşən hadisə sayı ( $R$ ) hesablanaraq cədvəl 2 də verilmişdir. Cədvəldən göründüyü kimi təcrübədən sadəcə 2-4 MeV enerji aralığı tədqiq edilə

bilmiş və bir çox səviyyənin multipolluğunu və cütlüyü təyin edilməmişdir (II sütun).

Məqalədə baza olaraq DESY Tesla Test Facility Free Electron Lazer (TTF FEL) parametrləri alınmışdır [7]. Nüvə sürətləndiricisi olaraq isə CERN LHC toqquşdurucusu baza olaraq alınmışdır. TTF SEL'in və LHC proton dəstələrinin əsas parametrləri [4] də verilmişdir. Bu toqquşdurucularda sürətləndiriləcək nüvə dəstələrinin parametrləri nüvələrin proton sayıları istifadə edilərək  $^{144}\text{Nd}$  nüvəsi üçün əldə edilərək istifadə edilmişdir. LHC ucun  $\gamma_p \approx 7000$  alınmışdır.

Hesablamalar, NRF və digər təcrübə metodlarının cətinlik cəkdikləri enerji və bölgələrdəki səviyyələrin həyəcanlanması üçün hadisə sayı olaraq SEL-nüvə toqquşdurucularında  $10^5\text{-}10^6/\text{s}$  kimi böyük qiymətlərin əldə edilə biləcəyi göstərildi. NRF'də müşahidə edilməsi mümkün olmayan və eni 0.1 MeV'dən daha kiçik səviyyələr üçün aparılmış hesablamalar hadisə sayının lazıminca yüksək ( $\sim 10^5/\text{s}$ ) olduğunu göstərməkdədir. Beləliklə hesablamalar ənənəvi metodların cətinliklərlə qarşılaşdığı ehtimalı kiçik olan örtülü səviyyələrin də asanlıqla təyin edilə biləcəyini göstərdi.

Əldə edilən nəticələrin yüksək olması LHC sürətləndiricisində sürətləndirilən nüvələri yaxınlığında qurulacaq TTF tipli lazer dəstilə toqquşdurmaq yolu ilə nüvə həyəcanlanma səviyyələrinin oyrənilməsinin mumkunlüğünü göstərir.

Cədvəl 2.  $^{144}\text{Nd}$  nüvəsinin magnit dipol saəviyyələrinin integrallı xarakteristikası

$E_x$ KeV	$J^\pi$	$\Gamma_0$ meV	$\omega_{SEL}$ keV	$\sigma_{res}$ $10^{-20}$ sm $^2$	R/s
2072	$1^+$	2.03	0.333	0.171	$0.34 \times 10^5$
2185	$1^-$	34.61	0.351	0.154	$0.49 \times 10^6$
2464	$1^-$	0.63	0.396	0.121	$0.62 \times 10^4$
2655	(1,2) $^{(+)}$	23.55	0.427	0.104	$0.19 \times 10^6$
2839	(1)	4.12	0.457	0.091	$0.26 \times 10^5$
2904	$1^-$	6.57	0.467	0.087	$0.39 \times 10^5$
2975	$1^-$	15.47	0.478	0.082	$0.86 \times 10^5$
3213	$1^+$	21.9	0.517	0.071	$0.97 \times 10^5$
3244	$1^-$	69.43	0.522	0.069	$0.30 \times 10^6$
3486	$1^-$	7.06	0.561	0.060	$0.25 \times 10^5$
3614	$1^-$	39.77	0.581	0.056	$0.12 \times 10^6$
3783	$1^-$	32.96	0.608	0.053	$0.90 \times 10^5$
3838	$1^-$	46.38	0.617	0.050	$0.12 \times 10^6$
3849	$1^-$	48.47	0.619	0.049	$0.13 \times 10^6$

Belə bir layihənin həyata kecməsi sürətləndirici komplekslərinin sadəcə yüksək enerjilər fizikasına deyil həmdə gələcəkdə nüvə fizikasına da tətbiq ediləcəyini göstərməkdədir.

- 
- |   |   |
|---|---|
| [1]. A.A. Kuliev et al., Int. J. of Mod. Phys. E9(2000)249<br>[2]. U.Kneissl et al., Prog. Part. Nucl. Phys.37 (1996)349<br>[3]. P.Mohr et al. Nucl. Instr. and Meth. A423(1999) 480<br>[4]. H.Aktas et al., Nuc. Instr. & Meth A428 (1999) 271 | [5]. E. Guliyev, O. Yavas and S. Sultansoy, Int. J. of Mod. Phys. E11 (2002) 501-508<br>[6]. E. Guliyev, et al. Nuclear Physics A690 (2001)255<br>[7]. T. Aberg et al. A VUV FEL at TESLA Test Facility at DESY, TESLA-FEL (1995)95-03. |
|---|---|